



şekilde bilavasite muzeylərin yaxından köməyi sayesinde başa çatır. Bəzi təcrübə məğələlərin muzeylərde təşkili, muzeyşünaslığın, muzey fəaliyyətinin səməresi üçün çox vacibdir. Onu da qeyd etmək yerine düşər ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindəki “Kulturologiya” fakültəsinin “Muzeyşünaslıq” kafedrası tərəfindən muzeylərlə birgə keçirilən tədris və təcrübə şəhəriyyəti tədbirləri məhz, müasir muzey fəaliyyətinin tekniləşməsi və gelecek perspektivi üçün vasitə rolunu oynayır. Sevindirici haldır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzey işi üzrə təhsil almış məzunlarının şəhər və regionlarda fəaliyyət göstərən muzeylərde çalışması bu sahədə yaranmış boşluqları aradan qaldırmaqdə davam edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muzey işi, mədəniyyət abidələrinin mühabizəsi” ixtisasının məzunu, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı olaraq düşünürəm ki, muzeydə işə başlayan hər bir muzeyşunas önce düşünmelidir ki, əsrlərin yadigarı olan və tarixi deyəri misilsiz olan, bu maddi-mədəniyyət nümunələrini qorumaq, nümayiş etdirmek və gelecek nesillərə ötürmək kimi mesuliyyəti və şərəfi peşə menə tapşırılsa və mən bu ixtisas üzrə ixtisaslaşırıma bu artıq mənim peşəmdir, mən seydiyim peşəyə və təmsil etdiyim müəssisəyə layiq olmamıyalım. Onda bu peşəyə maraq daha da güclənir. Muzeydə işləmək üçün peşəkar olmaqla yanaşı, sözünlərə monasında fedakar olmaq da vacibdir. Onu da qeyd etmək istərdim ki, muzeydə işləmək üçün tekce muzeyşunas olmaq kifayət etmir, həm də muzeysever olmaq lazımdır. Adı çəkilən müəssisə, yeni Milli Azərbaycan Tarixi Muzeyi həmişə muzeyseverlərin sayının artırılması və onların muzeyə cəlb edilməsi üçün bir çox layihələrin heyata keçirilməsində mühüm addımlar atılmışdır və indi də atmaqdadır. Muzey xüsusile, tələbə - gənclərin maariflənməsinə, burada onların geniş auditoriyasının yaradılmasına xüsusi diqqət ayırmış müəssisələrdəndir. Beləki, 2017-ci ilin mart ayında Azərbaycan təhsil müəssisələrinin bilavasitesi, “Muzey işi” ixtisası üzrə ixtisaslaşan tələbələrin bir araya gelmesi və bu ixtisasda daha dərindən yiyəlmək üçün Milli Azərbaycan Tarixi Muzeyində “Gənc muzeyşunaslar və muzeyseverler klubu”nun fəaliyyət göstərməsi üçün klubun layihəsi hazırlanıb muzeyin rəhbərliyinə təqdim olunmuşdur. Layihə rəhbərlik tərəfindən müsbət qarşılandıqdan bir müddət sonra 03.05.2017-ci ildə klubun açılışı baş tutmuşdur.

---

Sahiba Ələkbərova  
Azərbaycan Tarixi Muzeyinin elmi işçisi

## Milli Azərbaycan Tarixi Muzeyi muzeyşunaslar yetiştirdir

Muzey sisteminin fəaliyyəti çox mürəkkəb bir prosesdir. Bu mürəkkəbliyi on sadədən başlamaqla, yeni mürəkkəbdən sadəyə qədər olan mərhələlərin peşəkarmasına düşənmiş şəkildə yerinə yetirilməsinə nail olmaq çox vacib şərtlərindən. Muzey üçün kadr potensialının hazırlanmasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Turizm və Məneçment Universiteti və Bakı Humanitar Kollcənin xüsusü rolü vardır. Bu proses nəzəri şəkildə təhsil müəssisələri tərəfindən həyata keçirilirə, təcrübə

Klubun 60-a yaxın təzvii qeydiyyatdan keçmiş və onlara Milli Azərbaycan Tarixi Muzeyinin üzvlülük vəsiqəsi təqdim olunmuşdur. Bundan başqa klub üzvləri üçün Milli Azərbaycan Tarixi Muzeyinin loqosu və adı olan uniforma hazırlanmışdır. Bu uniforma və vəsiqələrin onlara təqdim olunması muzey tərəfindən tələbə gənclərə dəstəyin əsas göstəricisi olmaqla yanaşı, həm də onları muzeyin könüllü «Gənc muzeyşunaslar və muzeysevərlər klubunun açılış mərasimi əməkdaşlarına cəlb etməyə şərait yaratmışdır. Hesab edirəm ki, bu layihəni digər profilli muzeylərin də destekleməsi çox vacibdir. Tələbələrə müxtəlif profilli muzeylər tərəfindən müyyən şərait yaratmaq lazımdır ki, digər muzeylərin də iş üslubları ilə yaxından tanış olsunlar. Ona görə ki, burada müxtəlif profilli muzeylər üçün ixtisaslı kadrların hazırlanmasına dəstək əsas məqsad kimi qarşıya qoyulmuşdur. Bunlar, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Turizm və Mənecemənt Universitetində və Bakı Humanitar Kollcəndə muzeyşunaslıq ixtisası üzrə ixtisaslaşan tələbələridir.

Bələ hesab etmək olar ki, klubda toplaşan tələbələr məhz, muzeysevər muzeyşunaslardır. Onlar muzeyin bəzi tədbirlərində yaxından və heveslə iştirak edirlər. Bu tədbirlərdən ən başlıcası - "18 May Beynəlxalq Muzeyler Günü"nın olması ilə əlaqədar, muzeydə "Açıq qapı" günü elan edilmişdir. Həmin gün muzeyə gələn tamaşaçı sayının coxluğunu nəzərə alaraq, klub üzvləri də muzeyin işçilərinə yaxından kömək edərək seyrilərə xidmət etmişlər.

Bu baxımdan ixtisas klublarının məhz müəssisələrdə fəaliyyət göstərməsi çox vacibdir. Beləki, burada eyni ixtisas sahiblərinin elmi və təcrübə mübadiləsi aparması ümumi məqsədə xidmət edir. Bu üsul ilə ixtisasın daha da tekniləşdirilməsi öz müsbət neticəsini vera bilər. Fondlarda keçirilən muzey dərslerinin ardıcıl şəkildə aparılması, tədris proqramına uyğun biliklərin tədrisi və ya dərs zamanı əldə olunan biliyiñ daha da tekniləşməsinə, dərinleşməsinə şərait yaradılması daha məqsədəyə uyğun neticə verə bilər. Bu prosesdə muzeylərin ekspozisiyası, texniki avadanlığı, elmi potensialı tələbəyə öz təsir qüvvəsini göstərməklə fərqlənir. Demək olar ki, Milli Azərbaycan Tarixi Muzeyində belə bir klubun fəaliyyətə başlamasına göstərilən təşəbbüs öz müsbət neticəsini vermişdir. Artıq klubun dərs proqramı hazırlanmış, keçiriləcək mühazirə dərslərinə muzeyin mütəxəssisləri cəlb olunmuşlar. Artıq klubun üzvləri ilk dərs olaraq MATM-nin binası haqqında muzeyin mütəxəssisindən geniş məlumat elde etmişlər.

Növbəti dərslər bu mövzular əsasında davam etdiriləcək: muzeylərdə



elmi-kütləvi, o cümlədən sərgi işlərinin təşkili, muzeylərdə elmi-maarifləndirmə işi, ekskursiyaşının mənəvi keyfiyyətləri və peşə etikası, muzeydə fond işinin təşkili və səir... Tecrübə göstərir ki, muzey mühitində keçirilən dərslər, öz yüksək mənimsəmə keyfiyyəti ilə fərqlənir. Beləki, mühakimə və iradesi zeif olan, zəhni emməye alışmayış, işgüzarlığı zeif olan tələbələr muzey eksponatları, fond materialları arasındaki tədris prosesi zamanı açlı və iradi inkişaf seviyyələrinin artırması ilə formalşırlar. Gənc muzeyşunaslara destek sayesində, yəni muzeydə keçirilən elmi konfrans, seminar və elmi-kütləvi işlərde gənc muzeyşunaslarının da iştirakına şərait yaratmaqla, onları muzeyin könüllü əməkdaşlığına cəlb etmək, muzey işinə daha derindən bəled olmalarına bilavasitə şərait yaranacaq. Bu baxımdan "Gənc muzeyşunaslar və muzeysevərlər klubu"nın məhz Milli Azərbaycan Tarix Muzeyində fəaliyyət göstərməsi, istedadlı tələbələrin elmi potensialını, muzeyin elmi-texniki imkanlarından istifadə edərək üzə çıxarılmasına, adı çəkilən müəssisə tərəfindən muzeyşunas tələbələrə destek verilməsini sübut edən başlıca amillərdən biri kimi qiymətləndirmək olar. Muzeydə bu tələbələr hem Vətən tarixinin öyrədilməsinə cəlb edilmiş, həm də onlara muzeyin eyani vasitələrindən istifadə edərək, təhsildə əldə etdikləri biliklərin dəha da möhkəmləndirilməsinə şərait yaradılmışdır. Bu da ilk növbədə muzey işi sahəsində elmi kadrların hazırlanmasında, təhsil müəssisələri və muzey maraqlarının üst-üstə düşməsinin əsas göstəricisi kimi nəzərdə tutulmuşdur. Onu da deyək ki, muzey işində tədris

Onu da deyek ki, müzey içinde tedris olunan predmetin keyfiyyeti o zaman yüksek nitice verir ki, nezeryiye ile tecrübe vehdet teşkil etsin. Müzey sunulduğunda dair edebiyatlarda müzelerin funksiyası, fealiyyeti müxtelif cür ifade edilir. Biz tez-tez medeni-maarif fealiyyeti, medeni-kültürel tədbirlər, elmī maarif işi, pedoqoji fealiyyət, estetik təbiyye kimi anlayışlara rast gelirik. Bu anlayışların hər biri ayrı-ayrılıqlıda, müzey fealiyyətinin müəyyən sahəsinə eke etdirir.

Muzeylerin elmi-maarrif işinden bəhs edərən onu da qeyd etməliyik ki, müasir dövrə elmi informasiya axını elo sürətlə inkişaf edir ki, adamların orta və ali məktəblərdə aldığı biliklər heyatla ayaqlaşmaq üçün kifayət etmir. Buna görə de elmi maarif işinin aparılması olduqca aktual məsələlərdən biridir. Hazırkı dövrə elmi maarif işi ilə təhsil sistemi, tədris müəssisələri ilə yanşı təkliyi informasiya vasitələri, habelə biliq cəmiyyətləri və mədəni-maarrif müəssisələri de məşğul olurlar ki, bu işdə geniş muzeylər şəbəkəsi de müstəsnə rol oynayır. Hazırda bir sırə aparıcı muzeylər, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyində konkret tarixi hadisələrə həsr edilmiş tədbirlər, müxtəlif elmi mövzularda disputlar, eədebi vikiṭorinalar təşkil edilir ki, bu da cəmiyyət içərisində daha böyük maraqla şəbəb olur. Kütləvi işin ən geniş yayılmış formaları belə muzeylərdə xüsusi effekt verir. Təcrübəli muzey işçiləri elmi - maarrifin təhlili işinə bu işçilərlə yanşı, elmi müəssisələrinin, elmi tədqiqat institutlarının, elmi işçilərinin və alimləri de dəvet edirlər. Bir çox muzeylər öz nəzdində daimi fealiyyət göstərən seminarlar təşkil edir ki, bu da daimi dinləyici və tamaşaçı qruplarının meydana gəlməsinə şəbəb olur. İl boyu davam edən seminarlar vasitəsilə daha çox məlumatlar elde etmək mümkündür. Adətən, belə seminarlar ictimali əsərlərə təşkil edilir. Buraya tanınmış alimlər, təcrübəli müəllimlər dəvet olunur. Muzeylərin məktəblərlə, gənclər təşkilatları ilə əlaqə saxlanıshada yaxşı noticələr verir ki, məhz Milli Azərbaycan Tarixi Muzeyi de ölkənin aparıcı muzeyi olaraq, bu tədbirlərin və seminarların bütün il boyu təskilini heyata keçirir.

Azerbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin "İslam həmşəyiili" elan etməsi ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində keçirilən "Azərbaycanda islam həmşəyiili" mövzusunda vaxtaşırı seminarların təşkili davam etdirilir. Gələcəkdə də bu istiqamətde silsilə tədbirlərin davam etdirilməsi başlıca məqsəd kimi qarşıya qoyulmuşdur. Hesab edirəm ki, belə seminarların, viktornaların, disputların və muzey dörsələrinin, məhz muzey mühitində, eksponat qarşısında, tarixi dövrün nümunesi üzerinde həyata keçirilməsi keyfiyyət amilinin daha da artırılmasına səbəb olur. Demek

olar ki, bu səpkili tedbirler esas etibarile məktəblidə və telebəde bilik, bacarıq və vərdişlərin artması ilə yanaşı eyni zamanda onların hərətəfli inkişafında mühüm amilə çevrilir. Seçilən suallar və mövzuya müvafiq cavablar mühitə münasibətdə müze yışısından dəha diqqətlə olmayı tələb edir. Məlumatların, şərhlərin, elmi fakt və maraqlı materialların tamaşaçıya hərətəfli çatdırılması müze işçisindən yüksək bilik, bacarıq, səriştə tələb edir.

Zenginleşmə prosesində məktəblı, yaxud tələbənin elmi-mədəni dünayığırığı artır, ayrı-ayrı bəlli - silsilə fənlərinə, digər elmlərə derin maraqlı yaranır. Eyni zamanda həm milli-mədəni, mənəvi deyərlərinə dərindən və hərtərəfli dərk edilməsi baş verir. Vətənə məhəbbət hissini formalaşır, həm də milli mədəniyyətlərinə başarı mədəniyyətyetlə müqayisasi baş verir ki, bu da idrakı prosesləri daha da inkişafına və formalasmasına getirib çıxarır.

Deyilənlərə nəzər salaraq görmək olar ki, bu gün peşəkar muzey işçisinə təlabat çox böyükür. Çünkü, Azərbaycanda muzeylər şəbəkesinin sürəti artımı dövründə müasir muzey texnologiyasından istifadə ilə fəaliyyət prosesinin davamı üçün həm peşəkar, həm də müasir texnologiyaya bələd olan, elmi-nəzəri və təcrübə biliklərə derindən yiyələnmiş alim-tədqiqatçı, muzey işçilərinə həmisi, ehtiyac duyulmuşdur. Bütün bunları nəzərə alaraq respublikanın aparıcı muzeylərindən hesab edilən Milli Azərbaycan Tarix Muzeyi hər zaman bütün daxili imkanlarından istifadə edərək genç muzeyşünasların yetişdirilməsində öz xidmetlərini esirgemeyib. Hesab edirəm ki, muzeyde fəaliyyət göstəren “gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvləri muzeyin real imkanlarından: müvafiq binanın, materiallarının, avadanlığının, ałətlərin, ixtisaslı rəhbərlərinin olmasından yararlanaraq muzey işi sahəsinə lazım olan yüksək seviyyelidə kadr kimi yetişəckərlər.

